

# AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASI SƏDRİNİN S Ə R Ə N C A M I

Bakı şəhəri

№1/18

17 avqust 2021-ci il

## Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin “Azərbaycan Respublikasının Auditorlar Palatasında sənədlərin toplanması, qorunması və arxiv işinin təkmilləşdirilməsi barədə” 2021-ci il 02 iyul tarixli 1/14 nömrəli sərəncamının icra vəziyyəti barədə

Auditorlar Palatası sədrinin müşaviri F.Qarayev tərəfindən təqdim olunmuş 2021-ci il 09 avqust tarixli xidməti məktuba uyğun olaraq, Auditorlar Palatası sədrinin “Azərbaycan Respublikasının Auditorlar Palatasında sənədlərin toplanması, qorunması və arxiv işinin təkmilləşdirilməsi barədə” 2021-ci il 02 iyul tarixli 1/14 nömrəli sərəncamının icra olunmasına məsul olan şəxslərin işə qeyri-ciddi münasibətlərini, sərəncamın müddəalarında nəzərdə tutulan tapşırıqların icrasını təmin etmədiklərini nəzərə alaraq və sərəncamda nəzərdə tutulan işlərin vaxtında icrasını etmək məqsədilə **qərara alıram**:

1. Auditorlar Palatası sədrinin 2021-ci il 02 iyul tarixli 1/14 nömrəli sərəncamının 1.1-ci, 1.2-ci və 1.3-cü bəndlərinin icrasını təmin etmədiyinə görə Maliyyə təminatı və xarici əlaqələr idarəsinin Sənədlərin toplanması, qorunması və arxiv işi bölməsinin müdiri Əliyeva Şəfəq Nəbi qızına töhmət elan edilsin.

2. Maliyyə təminatı və xarici əlaqələr idarəsinin Sənədlərin toplanması, qorunması və arxiv işi bölməsinin müdürinə (Ş.Əliyeva) tapşırılsın ki, bir ay müddətində Auditorlar Palatası sədrinin 2021-ci il 02 iyul tarixli 1/14 nömrəli sərəncamının 1.1-ci, 1.2-ci və 1.3-cü bəndlərində nəzərdə tutulan işlərin icrası təmin edilsin.

3. Auditorlar Palatası sədrinin 2021-ci il 02 iyul tarixli 1/14 nömrəli sərəncamının 2-ci bəndinin tam icra edilmədiyi Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi V.Rəhimovun və həmin idarənin Təşkilati-texniki təminat şöbəsinin müdiri N.İsmayılovun nəzərinə çatdırılsın və onlardan tələb edilsin ki, bir ay müddətində Sənədlərin toplanması, qorunması və arxiv işi bölməsinin maddi-texniki təhcizatının yaxşılaşdırılması təmin edilsin.

4. Auditorlar Palatası sədrinin 2021-ci il 02 iyul tarixli 1/14 nömrəli sərəncamının icra vəziyyətinə nəzarət etməməsi Auditorlar Palatası Aparatının rəhbəri Bayramov Qəşəm Hacı oğlunun nəzərinə çatdırılsın.

5. Bu sərəncamın icrasına nəzarət Palatanın icraçı direktoru S.Gülməmmədova həvalə edilsin.

6. Bu sərəncamın mətninin Palatanın internet sahifəsində yerləşdirilməsi təmin edilsin.

Palatanın sədri

Vahid Novruzov